

“Vergitutma” sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili

Suallar	Cavablar	Cavabların əsası və ya istinad edilən qanunvericilik aktları	Linklər
1. Ümumi vergi təlimatı haqqında məlumatın hansı formatda ictimaiyyətə təqdim edildiyini göstərin. Bütün uyğun variantları seçin: (B/X)	1a. Veb sayt ☒ 1b. Telefon ☒ 1c. E-poçt ☒ 1d. Mobil rabitə ☒ 1e. Şəxsən müraciətlər ☒ 1f. İctimai maarifləndirici seminarlar ☒ 1g. Digər (“Bəli ☒ ” olduğu təqdirdə, aydınlaşdırın) ☒ , Elektron kargüzarlıq	Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları 11.10.2018 tarixli №1817040100875700 nömrəli Veb sayt Çağrı Mərkəzi E-poçt Rabitə FAQ İctimai maarifləndirici seminarlar Elektron kargüzarlıq	https://www.taxes.gov.az/az/page/vs2023; https://www.taxes.gov.az/ ; https://www.e-taxes.gov.az https://www.taxes.gov.az/az/page/195-umumi-melumat callcentre@taxes.gov.az https://www.taxes.gov.az/az/page/elaeq;office@taxes.gov.az https://www.taxes.gov.az/az/page/suallar-ve-cavablar https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-ile-gorusler https://www.youtube.com/watch?v=540-46HNgiQ
2. Vergi ödəyiciləri üçün açıq olan bütün daxili vergi təlimatlarını seçin. Bütün uyğun variantları seçin: (B/X)	2a. Gəlir Proseduru ☒ 2b. Daxili gəlirlər üzrə təlimatlar ☒ 2c. Texniki Məsləhət Memorandumları ☒ 2d. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın)	Vergi Məcəlləsinin 38-49 maddələri	https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetinin-Xeyrrmativ-senedleri https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi

3. Daxili vergi təlimatı haqqında məlumatın hansı formatda ictimaiyyətə açıqlandığını göstərin. Bütün uyğun variantları seçin: (B/X)	3a. Website ☒ 3b. Telefon ☒ 3c. E-poçt ☒ , 3d. Mobil rabitə 3e. Üz-üzə sorğular ☒ 3f. İctimai maarifləndirici seminarlar ☒ 3g. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın) ☒ , Elektron kargüzarlıq	Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları 11.10.2018 tarixli №1817040100875700 nömrəli Veb sayt Çağrı Mərkəzi E-poçt Rabitə FAQ İctimai maarifləndirici seminarlar Elektron kargüzarlıq	https://www.taxes.gov.az/az/page/vs2023 ; https://www.taxes.gov.az ; https://www.e-taxes.gov.az https://www.taxes.gov.az/az/page/195-umumi-melumat callcentre@taxes.gov.az https://www.taxes.gov.az/az/page/elaeq;office@taxes.gov.az https://www.taxes.gov.az/az/page/suallar-ve-cavablar https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-ile-gorusler https://www.youtube.com/watch?v=540-46HNgiQ
4. [İqtisadiyyatda] vergi administrasiyası özəl öhdəliyi verirmi? (B/X)	Bəli ☒		
5. 4-cü sualın cavabı Bəli olduğu təqdirdə, şəxsi məcburi qərarlar onlayn dərc olunurmu? Bu, ərizəçinin məxfiliyini qorumaq üçün heç bir şəxsi və ya şəxsiyyəti müəyyənləşdirən şəxsi məlumat olmadan qərarların redaktə edilmiş versiyasının dərc edilməsini əhatə edir.(B/X)	☒ Xeyr		
6. [İqtisadiyyatda] vergi administrasiyası ictimai məcburi qərarlar verirmi? (B/X)	Bəli ☒		https://www.taxes.gov.az/az/page/vergi-ohdeliyinin-evvelceden-mueyyen-edilmesi-barede-muracietler
7. Vergi mübahisələrinin həlli prosesi bütün əsas vergilər üzrə vahid tətbiqi olan vahid qanunvericilik aktında rəsmiləşdirilmişdir?(B/X)	Bəli ☒	Vergi Məcəlləsinin 62, 63 və 64-cü maddələri (mübahisələrin həlli prosesi)	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi
8. Vergi yoxlaması proseduru bütün əsas vergilər üzrə vahid tətbiqi olan vahid qanunvericilik aktında rəsmiləşdirilmişdir? (B/X)	Bəli ☒	Vergi Məcəlləsinin 38-49 maddələri	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi
9. Qanunvericiliyə əsasən, vergi ilə bağlı mübahisələrdə qadınların kişilərlə eyni hüquqları varmı? (B/X)	Bəli ☒	Vergi Məcəlləsi Vergi məcəlləsinin 3.6 maddəsinə uyğun olaraq, vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi

		Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.	
10. [İqtisadiyyatda] vergi administrasiyası vergilərin hazırlanması, təqdim edilməsi və ödənilməsi üçün yeni inzibati prosedurların hazırlanması üçün vergi ödəyicilərindən rəy alırmı? (B/X)	Bəli ☒		https://www.taxes.gov.az/az/page/sorgular-ve-teklifler
11. 10-cu sualın cavabı Bəli olduğu təqdirdə, rəy nə qədər tez-tez sorğulanır?	11a. Müntəzəm olaraq (vergi ödəyicilərinin fokus qruplarının müntəzəm və sistemli istifadəsi) ☒ 11b. Ad hoc əsasda (vergi ödəyicisi fokus qruplarının plansız, nadir hallarda istifadəsi) ☒		
12. 11-ci sualın cavabı Bəli olduğu təqdirdə, rəy nəticələri ictimaiyyətə açıqdır mı? (B/X)	Bəli ☒		https://www.taxes.gov.az/az/page/evvelki-sorgular
13. 12-ci sualın cavabı Bəli olduğu təqdirdə, rəy nəticələri hansı formada ictimaiyyətə açıqdır?	13a. Onlayn 13b. Kağız nüsxələrdə 13c. Hər ikisi ☒		https://www.taxes.gov.az/az/page/evvelki-sorgular
14. [İqtisadiyyatda] vergi administrasiyası yeni vergi islahatlarının tətbiqindən əvvəl kənar maraqlı tərəflərlə geniş ictimai məsləhətləşmələr aparırmı?	14a. ☒ , mütəmadi olaraq ☒ 14b. Xeyr 14c. qeyri-mütəmadi	(“AmCham Azerbaijan”) (toxuculuq sənayesi) (turizm sənayesi) (Kino (yayım) sənayesi) (heyvandarlıq sənayesi) (əczaçılıq) (Tikinti sənayesi) (nəqliyyat) (dəri sənayesi) (logistika) (investisiya)	https://www.taxes.gov.az/az/post/2406 https://www.taxes.gov.az/az/post/2351 https://www.taxes.gov.az/az/post/2352 https://www.taxes.gov.az/az/post/2359 https://www.taxes.gov.az/az/post/2366 https://www.taxes.gov.az/az/post/2293 https://www.taxes.gov.az/az/post/2440 https://www.taxes.gov.az/az/post/1712 https://www.taxes.gov.az/az/post/2465 https://www.taxes.gov.az/az/post/2495 https://www.taxes.gov.az/az/post/2549 https://www.taxes.gov.az/az/post/2557

15. [İqtisadiyyatda] vergi administrasiyası, məsələn, çoxillik strateji (və ya islahat) planı və illik əməliyyat planları daxil olmaqla gələcək planları hazırlayır və ictimaiyyətə təqdim edirmi? (B/X)	Bəli ☒		https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar
16. Sualın cavabı Bəli olduğu təqdirdə, gələcək planların hansı formada ictimaiyyətə təqdim edildiyini göstərin:	16a. Onlayn 16b. Kağız nüsxələrdə 16c. Hər ikisi ☒		https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar
17. 16-cı sualın cavabı Bəli olduğu təqdirdə, gələcək planlar tam və ya qismən dərc olunur?	17a. Tamamilə ☒ 17b. Qismən		https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar
18. 17-ci sualın cavabı Bəli olduğu təqdirdə, gələcək planlar nə vaxt dərc olunacaq?	18a. Planların əhatə etdiyi dövrdən əvvəl ☒ 18b. Planların əhatə etdiyi müddətin başlamasından sonra 3 aya qədər 18c. Planların əhatə etdiyi müddətin başlanmasından sonra 3 aydan çox müddətdə		
19. Müəssisələrin adətən saxladığı maliyyə hesabatlarından başqa (yəni, balans hesabatları, mənfəət və xərc hesabatları, pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar, qaimə-faktura qəbzləri, aktivlərin uçuotu və s. istisna olmaqla) vergi məqsədləri üçün öz uçuotlarını saxlamaq üçün qanunla tələb olunan vergi ödəyicilərinin növlərini seçin) Bütün uyğun variantları seçin: (B/X) (qiymətləndirilməyib)	19a. İri müəssisələr ☒ 19b. Orta müəssisələr ☒ 19c. Kiçik müəssisələr ☒	Beynəlxalq əsasda Maliyyə Hesabatının aparılmasına dair Təlimat	https://e-qanun.az/framework/34909
20. 19-cu sualda seçilmiş hər bir bənd üçün] Qanun [21.1: iri müəssisələrə / 21.2: orta müəssisələrə / 21.3: kiçik bizneslərə] vergi uçuotunu onlayn aparmağa icazə verirmi?	20a. Bəli ☒ 20b. Qismən 20c. Xeyr	Beynəlxalq əsasda Maliyyə Hesabatının aparılmasına dair Təlimat	https://e-qanun.az/framework/34909

21. Kiçik müəssisələr mühasibat uçotu kimi sadələşdirilmiş uçot metodlarından istifadə edə bilərmə? (B/X)	Bəli ☒		
22. 21-ci sualın cavabı Bəli olduğu təqdirdə, sadələşdirilmiş uçot seçimlərinin hansı növlərinin mövcud olduğunu aydınlaşdırın. (qiymətləndirilməyib)		9 dekabr 2019-cu il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı	https://e-qanun.az/framework/43935
23. Kiçik müəssisələr sadələşdirilmiş hesabatdan istifadə edə bilərmə, məsələn, azaldılmış təqdimetmə tezliyi, təqdimetmə tələblərinin aradan qaldırılması və əvvəlcədən doldurulmuş mənfəət vergisi bəyannamələri? (B/X)	☒ Bəli		
24. 23-cü sualın cavabı Bəli olduğu təqdirdə, sadələşdirilmiş hesabat variantlarının hansı növlərinin mövcud olduğunu aydınlaşdırın? Bütün uyğun variantları seçin: (qiymətləndirilməyib)	24a. Azaldılmış sənədləşdirmə tezliyi ☒ 24b. Sənədləşdirmə tələblərinin aradan qaldırılması ☒ 24c. Əvvəlcədən doldurulmuş mənfəət vergisi bəyannaməsi 24d. Sadələşdirilmiş vergi bəyannaməsi ☒ 24e. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın)		https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar https://www.youtube.com/watch?v=3nleIrGgdP0
25. [İstehlak əsaslı vergilər mövcuddursa] Qanunvericilik bazası ƏDV və ya digər istehlaka əsaslanan vergi qeydiyyatı həddini təmin edirmi? (B/X)	Bəli ☒	Vergi Məcəlləsinin 157.3-cü maddəsi (ƏDV üzrə vergi uçotu həddi 200 000 AZN təşkil edir)	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi
26. 25-ci sualın cavabı Bəli olduğu təqdirdə, qanunvericilik bazası həddən aşağı olan müəssisələr üçün könüllü ƏDV və ya digər istehlak əsaslı vergi qeydiyyatına icazə verirmi? (B/X)	Bəli ☒	Vergi Məcəlləsinin 157.3.2-ci maddəsi	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi
27. [İstehlak əsaslı vergilər mövcuddursa] ƏDV-nin qeri qaytarılması mexanizmi mövcuddurmu? (B/X)	Bəli ☒	Vergi Məcəlləsinin 179-cu maddəsi	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi

28. 27-ci sualın cavabı Bəli olduğu təqdirdə, Hansı ƏDV geri qaytarılma məhdudiyyətləri tətbiq olunur. Bütün mümkün variantları seçin. 29. (B/X; X – yaxşı təcrübə)	❌ Xeyr 28a. Vergi ödəyicilərinin xüsusi növləri 28b. Xüsusi şərtlər (məsələn, yalnız ixracatçılar, şirkət 2 yaşından kiçik olmalıdır və s.) 28c. Təqdim olunan xüsusi mal və ya xidmətlər 28d. Geri qaytarma tələb edə bilməmişdən əvvəl müəyyən bir müddətə davam etmək tələbi 28e. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın) Risk əsaslı hallar	Vergi Məcəlləsinin 87.3-1-ci maddəsi	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi
30. Ümumi vergi uçuğu haqqında məlumatın aşağıda sadalanan rabitə vasitələri ilə əldə oluna biləcəyini göstərin. Bütün uyğun variantları seçin: (B/X)	29a. Vebsayt ☒ 29b. Telefon ☒ 29c. Vergi orqanının məlumat lövhəsində ☒ 29d. E-poçt ☒ 29e. Mobil rabitə 29g. İctimai maarifləndirmə seminarları ☒ 29h. Sosial Media ☒ 29i. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın)	Yalnız PIN kodu və mobil nömrə ilə bir kliklə qeydiyyatdan keçin	https://www.youtube.com/watch?v=V6zvkvvm04M&list=PLa1Ad_Nqt2yoV4Plz8vyjtWp1zN3DZDT-&index=3
31. Qanunvericilik <İqtisadiyyat>da mövcud olan bütün vergi növləri üzrə bütün qeydiyyat rüsumlarını müəyyən edirmi? (B/X)	Bəli ☒	Vergi Məcəlləsinin 6-cı maddəsi	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi
32. Qanunvericilik vergi uçuğunun bütün növlərinin müddətlərini müəyyən edirmi? (B/X)	Bəli ☒	Vergi Məcəlləsinin 33-cü maddəsi	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi
33. Vergi ödəyicilərinin qeydiyyat məlumatlarında dəyişikliklər barədə vergi administrasiyasına məlumat verməsi qanunla məcburidirmi? (B/X)	Bəli ☒	Vergi Məcəlləsinin 34-cü maddəsi	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi
34. 33-cü sualın cavabı Bəli olduğu təqdirdə, qeydiyyat məlumatlarında dəyişikliklər barədə vergi idarəsini xəbərdar etmək tələblərinə əməl edilməməsinə görə müəyyən edilmiş	Bəli ☒	Vergi Məcəlləsinin 57-ci maddəsi	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi

cərimə rejimi mövcuddurmu? (B/X)			
35. [İqtisadiyyatda] milli və ya dövlət səviyyəsində (bələdiyyə səviyyələri istisna olmaqla) karbon/digər istixana qazlarına qiymət qoyan fiskal və/yaxud tənzimləyici alət qəbul edilibmi? (B/X) (qiymətləndirilməyib)	 Xeyr		
36. 35-ci Sualın cavabı Bəli olduğu təqdirdə, mövcud olan fiskal və ya tənzimləmə alətinin növünü müəyyənə bilərsiniz:	35a. Karbon vergiləri 35b. Enerji vergiləri 35c. Emissiya Ticarət Sistemləri (ETS) 35d. Ödənişlər (rüsurlar + güzəştlər) 35e. Qalıq yanacaq subsidiyası, T.M Heç nə 35f. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın) Alternativ enerji stimullaşdırılması		
37. [36-cı sualda seçilmiş hər bir bənd üçün] [İqtisadiyyat] bölməsində tətbiq olunan fiskal alətlərin idarə edilməsinə cavabdeh olan hökumət bölməsinin adını göstərin (bir neçə agentlik iştirak edirsə, qeyd edin): (qiymətləndirilməyib)	Energetika Nazirliyi		
38. [36-cı sualda seçilmiş hər bir bənd üçün] Qanun ətraf mühit aləti üçün vergi dərəcəsinin/qiymətinin zamanla dəyişə biləcəyi barədə biznesləri məlumatlandırmaq üçün mexanizm müəyyən edirmi?	38a. , vergi dərəcəsi və ya avtomatik tənzimləmə mexanizmləri ilə əvvəlcədən müəyyən edilmiş traektoriya (məsələn, emissiya tetikleyiciləri əsasında) qanuna daxil edilir. 38b. , dərəcələri avtomatik olaraq yalnız inflyasiya uyğun artırmaq, ad hoc mexanizmləri yanaşı (məsələn,, dövrü təhlil) 38c. , digər mexanizmlər 38d. Yox		
39. [36-cı sualda seçilmiş hər bir bənd üçün Bəli cavabı olduğu təqdirdə], hökumət ekoloji fiskal alətləri tətbiq etməzdən əvvəl xarici maraqlı	39a. , hər zaman 39b. , amma hər zaman deyil 39c. Xeyr		

tərəflərlə geniş ictimai məsləhətləşmələr aparırmı?			
40. 39-cu sualın cavabı Bəli olduğu təqdirdə, proses və məsləhətləşmələrin nəticələri ictimaiyyətə açıqdırmı?	40a. ☒ , həm proses, həm də nəticələr 40b. Yalnız proses 40c. Yalnız nəticələr 40d. Xeyr		
41. 40-ci sualın cavabı Bəli olduğu təqdirdə, məsləhətləşmələrin nəticələrinin hansı formada ictimaiyyətə açıqlandığını göstərin:	41a. Onlayn 41b. Kağız nüsxələrdə 41c. Hər ikisi		
42. [İqtisadiyyat] Hökumət yeni karbon vergilərinin/enerji vergilərinin tətbiqi üçün keçid dövrlərini ictimaiyyətə çatdırırmı? (B/X)	☐ Xeyr		
43. sualın cavabı Bəli olduğu təqdirdə, yeni karbon vergilərinin/enerji vergilərinin tətbiqi üçün keçid dövrləri haqqında məlumatın ictimaiyyətə hansı formada çatdırıldığını göstərin:	43a. Onlayn 43b. Kağız nüsxələrdə 43c. Hər ikisi		
44. Vergi ödəyicilərinə onlayn xidmət portalı mövcuddurmu? (B/X)	Bəli ☒		Entry to the portal (e-taxes.gov.az)
45. 44-cü sualın cavabı Bəli olduğu təqdirdə, vergi ödəyiciləri təcrübədə onlayn xidmət portalından istifadə edirmi? (B/X)	Bəli ☒		Entry to the portal (e-taxes.gov.az) https://www.youtube.com/watch?v=540-46HNgiQ
46. 45 sualın cavabı Bəli olduğu təqdirdə, təcrübədə vergi ödəyicilərinin neçə faizi onlayn xidmət portalından istifadə edir? (qiymətləndirilməyib)	46a. 50%-dən çox ☒ 46b. 50%-dən az		
47. 46-ci sualın cavabı Bəli olduğu təqdirdə, portalda vergi ödəyiciləri üçün mövcud olan elektron özünəxidmət vasitələrini seçin. Bütün uyğun variantları seçin: (B/X)	47a. Çatbot ☒ 47b. E-forum ☒ 47c. E-təlim ☒ 47d. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın)	Çatbot: E-təlim:	https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=1&nav=ekarg https://www.taxes.gov.az/az/page/suallar-ve-cavablar https://tedris.taxes.gov.az/az/kenartelimler

48. [Mənfəət və ya gəlirdən tutulan Vergi mövcuddursa] Mənfəət gəlirə əsaslanan vergilər (Mənfəət Mənfəət Vergisi və ya mənfəətə əsaslanan digər vergilər) üçün vergi portalında elektron ərizə təqdim etmək mümkündürmü? Bütün uyğun variantları seçin. (B/X)	48a. İri müəssisələr ☒ 48b. Orta müəssisələr ☒ 48c. Kiçik müəssisələr ☒		
49. [Mənfəət və ya gəlirdən tutulan Vergi mövcuddursa] ƏDV və ya digər istehlak vergiləri üçün vergi portalında elektron ərizə təqdim etmək imkanı varmı? Bütün uyğun variantları seçin. (B/X)	49a. İri müəssisələr ☒ 49b. Orta müəssisələr ☒ 49c. Kiçik müəssisələr ☒		
50. [Sosial sığorta haqları və məşğulluğa əsaslanan vergilər mövcuddursa] Sosial sığorta haqları və məşğulluğa əsaslanan vergilər üçün vergi portalında elektron ərizə təqdim etmək mümkündürmü? Bütün uyğun variantları seçin. (B/X)	50a. İri müəssisələr ☒ 50b. Orta müəssisələr ☒ 50c. Kiçik müəssisələr ☒	Məşğulluq üzrə tutulan vergi və sığorta haqları haqqında vahid bəyannamə (hesabat).	https://www.youtube.com/watch?v=2grq-WecpH8&list=PLa1Ad_Nqt2yoV4PIz8vyjtWp1zN3DZDT-
51. [Mənfəət və ya gəlirdən tutulan Vergi mövcuddursa] Mənfəət gəlirinə əsaslanan vergilər üçün əvvəlcədən doldurulmuş elektron bəyannamələr mövcuddurmu? Bütün uyğun variantları seçin. (B/X)	51a. İri müəssisələr ☐ Xeyr, amma nəzərdə tutulub. 51b. Orta müəssisələr ☐ Xeyr, amma nəzərdə tutulub. 51c. Kiçik müəssisələr ☐ Xeyr, amma nəzərdə tutulub.		
52. [Mənfəət və ya gəlirdən tutulan Vergi Vergisi mövcuddursa] ƏDV və ya digər istehlaka əsaslanan vergilər üçün əvvəlcədən doldurulmuş elektron bəyannamələr mövcuddurmu? Bütün uyğun variantları seçin. (B/X)	52a. İri müəssisələr ☐ Xeyr, amma nəzərdə tutulub. 52b. Orta müəssisələr ☐ Xeyr, amma nəzərdə tutulub. 52c. Kiçik müəssisələr ☐ Xeyr, amma nəzərdə tutulub.		
53. [Sosial sığorta haqları və məşğulluğa əsaslanan vergilər mövcuddursa] Sosial sığorta haqları və məşğulluğa əsaslanan vergilər üçün əvvəlcədən doldurulmuş elektron bəyannamələr mövcuddurmu? Bütün uyğun variantları seçin. (B/X)	53a. İri müəssisələr ☐ Xeyr, amma nəzərdə tutulub. 53b. Orta müəssisələr ☐ Xeyr, amma nəzərdə tutulub. 53c. Kiçik müəssisələr ☒		https://www.youtube.com/embed/q1fpHyexJJU)
54. [Mənfəət və ya gəlirdən tutulan Vergi mövcuddursa] Mənfəət gəlirinə əsaslanan vergilər üçün vergi portalında elektron ödəniş sistemi mövcuddurmu? Bütün uyğun variantları seçin. (B/X)	54a. İri müəssisələr ☒ 54b. Orta müəssisələr ☒ 54c. Kiçik müəssisələr ☒		https://gpp.az/WebPortal/Unregistered/Sc/980100/Category/1/ https://www.youtube.com/shorts/IIsfw6avFVw https://www.taxes.gov.az/az/page/vergiləri-

			nece-odeyek
55. [İstehlak əsaslı vergilər mövcuddursa] ƏDV və ya digər istehlaka əsaslanan vergilər üçün vergi portalında elektron ödəniş sistemi mövcuddurmu? Bütün uyğun variantları seçin. (B/X)	55a. İri müəssisələr ☒ 55b. Orta müəssisələr ☒ 55c. Kiçik müəssisələr ☒		https://gpp.az/WebPortal/Infosite https://www.youtube.com/shorts/IIsw6avFVw https://www.taxes.gov.az/az/page/vergileri-nece-odeyek
56. [Sosial sığorta haqları və məşğulluğa əsaslanan vergilər mövcuddursa] Sosial sığorta haqları və məşğulluğa əsaslanan vergilər üçün vergi portalında elektron ödəniş sistemi mövcuddurmu? Bütün uyğun variantları seçin. (B/X)	56a. İri müəssisələr ☒ 56b. Orta müəssisələr ☒ 56c. Kiçik müəssisələr ☒		https://gpp.az/WebPortal/Infosite
57. Vergi ödəyiciləri haqqında cinslərə görə ayrı-ayrı məlumatlar vergi orqanında mövcuddurmu? (B/X)	Bəli ☒		http://www.scfwca.gov.az/post/1880/azerbaycanda-qadin-sahibkarlarin-sayi-artmaqdadir
58. 57-ci sualın cavabı Bəli olduğu təqdirdə, vergi orqanı vergi ödəyicilərinin məlumatlarının cinslərə görə ayrı-ayrılıqda təhlilini aparırmı? (B/X)	Bəli ☒		http://www.scfwca.gov.az/post/1880/azerbaycanda-qadin-sahibkarlarin-sayi-artmaqdadir https://www.taxes.gov.az/az/page/qadin-sahibkarlarin-statistikasi
59. 58-ci sualın cavabı Bəli olduğu təqdirdə, Cinslərə görə ayrı-ayrılıqda təhlilin nəticələri ictimaiyyətə açıqlanırmı? (B/X)	Bəli ☒		http://www.scfwca.gov.az/post/1880/azerbaycanda-qadin-sahibkarlarin-sayi-artmaqdadir https://www.taxes.gov.az/az/page/qadin-sahibkarlarin-statistikasi
60. Təcrübədə, yeni yaradılmış şirkətlər avtomatik olaraq/şirkətin əlavə qarşılıqlı əlaqəsi olmadan vergi məqsədləri üçün qeydiyyatda alınırılmı?	60a. Bəli ☒ 60b. Xeyr 60c. Digər		https://www.taxes.gov.az/az/page/bir-pencere
61. 60-ci sualın cavabı Xeyr olduğu təqdirdə, təcrübədə, vergi uçotu tam onlayn həyata keçirilə bilərmi?	61a. Bəli 61b. Xeyr 61c. Digər	Yalnız PİN kod və mobil nömrə ilə bir kliklə qeydiyyatdan keçin	https://www.taxes.gov.az/az/page/bir-pencere https://www.youtube.com/watch?v=V6zvkvvm04M&list=PLa1Ad_Nqt2yoV4PIz8vyjtWp1zN3DZDT-&index=3

62. [Əgər Mənfəət Gəlir Vergiləri bir neçə səviyyədə idarə olunursa]Vahid vergi ödəyiciləri bazası mövcuddurmu? (B/X)	Bəli ☒		https://www.taxes.gov.az/az/page/bir-pencere https://www.taxes.gov.az/az/page/qeydiyyat https://www.taxes.gov.az/az/page/vergiodeyicileriuzreaxtaris
63. [Əgər Mənfəət/ Gəlir Vergiləri bir neçə səviyyədə idarə olunursa] Is there a unified taxpayer database on each level of tax administration? (B/X)	Bəli ☒		
64. [Əgər Mənfəət /Gəlir Vergiləri bir neçə səviyyədə idarə olunursa] Vergi ödəyicilərinin məlumat bazası kompüterləşdirilmişdir, yoxsa kağız üzərində mövcuddur?	64a.Kompyuterləşdirilmişdir ☒ 64b. Kağız əsaslı		
65. [Əgər Mənfəət/ Gəlir Vergiləri bir neçə səviyyədə idarə olunursa] Vergi ödəyicilərinin məlumat bazası kompüterləşdirilmişdir, yoxsa kağız üzərində mövcuddur?	65a.Kompyuterləşdirilmişdir ☒ 65b. Kağız əsaslı 65c. Qarışıq, idarəetmə səviyyəsindən asılı olaraq		
66. Vergi ödəyicilərinin məlumat bazası tam milli əhatə dairəsinə malikdirmi? (B/X)	Bəli ☒		
67. Vergi orqanı müəssisənin bütün vergiləri üçün vahid identifikasiya nömrəsindən istifadə edirmi? (B/X)	Bəli ☒	Vergi Məcəlləsinin 16.2-ci maddəsi	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi
68. Təcrübədə şirkət biznes reyestrindən çıxarıldıqda vergi uçotunun ləğvi avtomatik olaraq/şirkətin əlavə qarşılıqlı əlaqəsi olmadan həyata keçirilirmi?	68a. Bəli ☒ 68b. Xeyr 68c. Digər		
69. [Əgər Mənfəət vergisi bir neçə səviyyədə idarə olunursa] Təcrübədə vergi inzibatçılığının bütün səviyyələri ilə qeydiyyatın ləğvi birgə/vahid prosesdə aparılırmı? (B/X)	Bəli ☒		
70. Təcrübədə vergi orqanı və ya başqa dövlət qurumu (məsələn, şirkət reyestri) şirkətin bütün qeydlərini qeydiyyatdan çıxarıldıqdan sonra gələcəkdə əldə etmək üçün arxivləşdirirmi? (B/X)	Bəli ☒		
71. Təcrübədə vergi ödəyiciləri tərəfindən təqdim edilən məlumat üçüncü tərəfin	Bəli ☒		

məlumat mənbələri ilə (məsələn, digər qurumların məlumat bazaları, ictimaiyyətə açıq məlumatlar və s.) qarşı yoxlanılır. (B/X)			
72. 71-ci sualın cavabı Bəli olduğu təqdirdə, məlumatın aşağıdakı mənbələrin hər birindən çarpaz yoxlanılıb-yoxlanılmadığını göstərin. Bütün uyğun variantları seçin: (B/X)	72a. Vergi bəyannamələri ☒ 72b. Banklar/maliyyə təşkilatları ☒ 72c. İşəgötürənlər (məlumat verilən məşğulluq gəlirlərini yoxlamaq məqsədilə) ☒ 72d. Dövlət orqanları (məsələn, milli vergi administrasiyası; gömrük; dövlət satınalma agentlikləri; şirkətlərin qeydiyyatı; çirkli pulların yuyulmasına qarşı tənzimləyici; daşınmaz əmlakın reyestrləri) ☒ 72e. Birjalar və/və ya siyahıya alınmış şirkətlərin səhmdarlarının reyestrləri ☒ 72f. Sosial təminat agentliyi və ya agentlikləri (məlumat verilən məşğulluq gəlirlərini yoxlamaq məqsədilə) ☒ 72q. Onlayn (internet əsaslı) satıcılar ☒ 72h. Digər submilli hökumətlər də daxil olmaqla məlumat mübadiləsini həyata keçirən digər yurisdiksiyalar (məsələn, xarici hesab vergisinə uyğunluq aktı, ikiqat vergitutma müqavilələri) ☒ 72i. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın)		
73. Vergi administrasiyasının bütün vergi ödəyiciləri üçün əlçatan olan illik milli (bütün iqtisadiyyatı əhatə edən) vergi yoxlaması planı varmı? (B/X)	Bəli ☒	“Sahibkarlıq sahəsində aparılan yoxlamalar və sahibkarın maraqlarının müdafiəsi haqqında” Qanunun 10.6-cı maddəsi	https://e-qanun.az/framework/26449 ; http://yoxlama.gov.az/Login/Index?ReturnUrl=%2f
74. 73-cü sualın cavabı Bəli olduğu təqdirdə, illik milli vergi yoxlaması planının aşağıdakı vergilərin hər birini əhatə edib-etmədiyini göstərin: (B/X)	74a. [Mənfəət Gəlir Vergisi mövcuddursa] Mənfəət gəlirinə əsaslanan vergilər ☒ 74b. [ƏDV mövcuddursa] ƏDV və ya digər istehlaka əsaslanan vergilər ☒ 74c. [Əmək vergiləri və töhfələr	Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 10.6-cı maddəsi	https://e-qanun.az/framework/26449

	mövcuddursa] Sosial sığorta haqları və məşğulluğa əsaslanan vergilər ✓		
75. 74-cü sualın cavabı Bəli olduğu təqdirdə, riskə əsaslanan sistem yüksək riskli müəssisələri müəyyən etmək üçün hansı xüsusiyyətlərdən istifadə edir? Bütün uyğun variantları seçin: (qiymətləndirilməyib)	75a. İri vergi ödəyiciləri ✓ 75b. Yüksək sərvət sahibi olan şəxslər 75c. İqtisadi sahələr ✓ 75d. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın)	Kameral yoxlamanın aparılması qaydaları; Səyyar yoxlamanın aparılması qaydaları	https://e-qanun.az/framework/33782
76. [İqtisadiyyat] bölməsində mövcud olan bütün audit növlərini seçin. (B/X)	76a. Hərtərəfli (birdən çox vergi və çoxillik) yoxlamalar ✓ 76b. Tək məsələli yoxlamalar ✓ 76c. Kitabların və qeydlərin yoxlanılması ✓ 76d. [ƏDV varsa] ƏDV-nin qaytarılması ilə bağlı iddiaların yoxlanılması ✓ 76e. Şübhəli vergi fırıldaqçılığı ilə bağlı hərtərəfli araşdırmalar ✓ 76f. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın)	Vergi Məcəlləsinin 38-ci maddəsi	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi
77. Vergi yoxlaması üzrə təlimatlar və göstərişlər ictimaiyyətə açıqdır mı? (B/X)	Bəli ✓	Sahə auditinin aparılması qaydaları	https://e-qanun.az/framework/33782
78. Vergi yoxlamalarının keyfiyyətinə dair məlumatı təqdim edən ictimaiyyətə açıq hesabatlar varmı? (B/X)	⊘ Xeyr		
79. 78-ci sualın cavabı Bəli olduğu təqdirdə, vergi yoxlamalarının keyfiyyətinə dair məlumatların hansı formada ictimaiyyətə açıqlandığını göstərin:	79a. Onlayn 79b. Kağız nüsxələrdə 79c. Hər ikisi		
80. Təcrübədə vergi ödəyicisi vergi yoxlamasının nəticələrinə görə müstəqil şikayətə baxılması mexanizminə müraciət edə bilərmi? Yalnız bu mexanizm vergi administrasiyasında mövcud olduqda Bəli cavab verin. Məsələn, bu, vergi administrasiyasının audit departamentindən asılı olmayaraq fəaliyyət göstərən vergi administrasiyası daxilində ayrıca bölmə	✓, Dövlət Vergi Xidmətində İnzibati şikayətlərə baxılması Baş İdarəsi		https://www.taxes.gov.az/az/page/inzibati-sikayetlere-baxilmasi-bas-idaresi https://www.youtube.com/watch?v=JDtW6h6rGhk https://www.youtube.com/watch?v=7_KibwZSQAM

və ya təyin edilmiş yoxlama işçisi ola bilər. (B/X)			
81. 80-ci sualın cavabı Xeyr olduğu təqdirdə, təcrübədə, əksər hallarda vergi yoxlamasının qiymətləndirilməsi ilə bağlı şikayətlərə hansı orqan baxır?	81a. Müstəqil olmayan vergi idarəsi daxilində daxili mübahisələrin həllinə baxan orqan (yəni, yoxlama və yoxlamanı eyni orqan həyata keçirir) 81b. Müstəqil xarici mütəxəssis yoxlama şurası və ya komitəsi tərəfindən kənar baxış. 81c. Vergi məhkəməsi, vergi məhkəməsi və ya adi məhkəmə daxilində ixtisaslaşmış vergi palatası 81d. Ümumi yurisdiksiyanın birinci instansiya məhkəməsi və ya inzibati məhkəmə 81e. Digər		
82. Seçdiyiniz qurumun adını göstərin və hüquqi əsası təmin edin. (qiymətləndirilməyib)		“İnzibati icraat haqqında” qanun (19.12.2006-cı il tarixində qüvvəyə minmişdir) və Dövlət Vergi Xidmətində İnzibati şikayətlərə baxılması Baş İdarəsinin Əsasnaməsi (Son dəyişikliklər 29.03.2022-ci il tarixində qüvvəyə minmişdir)	https://www.taxes.gov.az/az/page/inzibati-sikayetlere-baxilmasi-bas-idaresi
83. 82-ci sualın cavabı Bəli olduğu təqdirdə, təcrübədə vergi administrasiyası daxilində müstəqil şikayətə baxılması mexanizmi hansı mübahisələri əhatə edir? Bütün uyğun variantları seçin: (B/X)	83a. Auditorun əsas götürdüyü faktların düzgünlüyü. ☒ 83b. Vergi qanununun təfsirinin düzgünlüyü. ☒ 83c. Vergi administrasiyası tərəfindən tətbiq edilən cərimələrin dəyəri. ☒ 83d. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın)		
84. 83-cü sualın cavabı Bəli olduğu təqdirdə, təcrübədə vergi administrasiyası daxilində şikayətlərə müstəqil baxılması mexanizmi bütün vergi ödəyiciləri üçün əlçatandırımı? (B/X)	Bəli ☒	“İnzibati icraat haqqında” qanun (19.12.2006-cı il tarixində qüvvəyə minmişdir) və Dövlət Vergi Xidmətində İnzibati şikayətlərə baxılması Baş İdarəsinin Əsasnaməsi (Son dəyişikliklər 29.03.2022-ci il tarixində qüvvəyə	https://www.e-qanun.az/framework/11254 https://www.taxes.gov.az/az/page/inzibati-sikayetlere-baxilmasi-bas-idaresi

		minmişdir)	
85. Təcrübədə [82-ci sualda seçilmiş şikayətə müstəqil baxılma mexanizmi/cavab] vergi yoxlamasının qiymətləndirilməsi ilə bağlı şikayətə əqlabatən müddətdə və ya qanuni müddət ərzində baxmazsa, vergi ödəyicisinin mübahisəni növbəti mərhələyə birbaşa qaldırması mümkündürmü? (apellyasiya səviyyəsi)? (B/X)	Bəli ☒		
86. Hüquqi əsası təmin edin və müddətləri müəyyənəşdirin. (qiymətləndirilməyib)		Vergi Məcəlləsinin 62-ci və “İnzibati icraat haqqında” Qanun, Mülki Prosessual Məcəllə (İnzibati icraatın müddəti 30 gün olmaqla, hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər.)	https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi ; https://justice.gov.az/senedler/57?culture=en
87. Təcrübədə [şikayətə müstəqil baxılma mexanizmi/82-də seçilmiş cavab] qərarından narazı olan vergi ödəyicisi üçün ilk müraciət yolunu hansı orqan təqdim edir? Bir neçə variant varsa, əksər hallarda istifadə olunacaq birini seçin.	87a. Vergi administrasiyası daxilində yoxlama şurası və ya komitəsi (yəni, vergi idarəsinin rəhbəri) 87b. Müstəqil xarici mütəxəssis, yoxlama şurası və ya komitə. 87c. Vergi məhkəməsi, vergi məhkəməsi və ya ixtisaslaşmış vergi palatası olan məhkəmə ☒ , İqtisadiyyat məhkəməsi 87d. Ümumi yurisdiksiya məhkəməsi. ☒ , İnzibati məhkəməyə 87e. Digər ☒ , İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası		
88. Seçdiyiniz qurumun adını göstərin və hüquqi əsası təmin edin. (qiymətləndirilməyib)		İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası; Apellyasiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli təsdiq edilmiş “Mərkəzi İcra Hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” haqqında 762 nömrəli Fərmanına əsasən yaradılmışdır.	https://e-qanun.az/framework/31992)

89. Son maliyyə ili üçün vergi administrasiyasının maliyyə və əməliyyat fəaliyyətini əks etdirən illik fəaliyyət hesabatları ictimaiyyətə açıqdır mı? (B/X)	Bəli ☒		https://www.taxes.gov.az/az/page/statistika-hesabat
90. İllik fəaliyyət hesabatlarının hansı formada ictimaiyyətə təqdim edildiyini göstərin:	90a. Onlayn 90b. Kağız nüsxələrdə 90c. Hər ikisi ☒		https://www.taxes.gov.az/az/page/statistika-hesabat
91. 89-cu sualın cavabı Bəli olduğu təqdirdə, aşağıdakı məlumatlardan hər hansı birini illik hesabatda daxil edilib-edilmədiyini seçin: (qiymətləndirilməyib)	91a. İllik fəaliyyət hesabatı ☒ 91b. Gəlir göstəriciləri ☒ 91c. İdarəetmə və hesabatlılıq ☒ 91d. Maliyyə hesabatları ☒		https://www.taxes.gov.az/az/page/statistika-hesabat
92. Müstəqil kənar nəzarət orqanı (məsələn, dövlət auditoru və ya iqtisadiyyatın qanun və qaydalarına uyğun olaraq təyin edilmiş müstəqil qurum) vergi administrasiyasının maliyyə hesabatlarının və əməliyyat fəaliyyətinin dövrü yoxlamasını həyata keçirirmi?	92a. Bəli, maliyyə hesabatları üçün 92b. Bəli, əməliyyat hesabatları üçün 92c. Bəli, hər ikisi üçün ☒ 92d. Xeyr	Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu	https://e-qanun.az/framework/39922
93. 92-ci sualın cavabı Bəli olduğu təqdirdə, kənar nəzarət orqanının nəticələri və tövsiyələri ictimaiyyətə açıqlanır mı? (B/X)	Bəli ☒		https://sai.gov.az/en/filter?type=fealiyyet-hesabatı
94. 93-cü sualın cavabı Bəli olduğu təqdirdə, kənar nəzarət orqanının nəticələrinin və tövsiyələrinin hansı formada ictimaiyyətə açıqlandığını göstərin:	94a. Onlayn 94b. Kağız nüsxələrdə 94c. Hər ikisi ☒		https://sai.gov.az/en/filter?type=fealiyyet-hesabatı
95. [İqtisadiyyatda] vergi administrasiyası vergi ödəyicilərinin vergi inzibətçiliyi xidmətləri və məhsulları haqqında təsəvvürlərindəki tendensiyaları izləmək üçün vergi ödəyicilərindən rəy alır mı?(B/X)	Bəli ☒		https://www.taxes.gov.az/az/page/suallar-ve-cavablar https://www.taxes.gov.az/az/page/sorgular-ve-teklifler
96. 95-ci sualın cavabı Bəli olduğu təqdirdə, təcrübədə rəy sorğusu nə	96a. Ən azı 3 ildə bir dəfə (müntəzəm və sistemlik rəy sorğusu) ☒		

qədər tez-tez tələb olunur?	96b. Ən azı 5 ildə bir dəfə (müntəzəm və sistemətik rəy sorğusu) 96c. Ad hoc əsasda (planlaşdırılmamış və nadir hallarda rəy sorğusu) ☒		
97. 96-cı sualın cavabı Bəli olduğu təqdirdə, vergi ödəyicilərinin vergi inzibətçiliyi xidmətləri və məhsulları haqqında təsəvvürləri ilə bağlı rəylərin nəticələri ictimaiyyətə açıqdır mı? (B/X)	Bəli ☒		https://www.taxes.gov.az/az/page/elektron-xidmetler https://www.taxes.gov.az/az/page/sorgular-ve-teklifler
98. 97-ci sualın cavabı Bəli olduğu təqdirdə, rəyin nəticələrinin hansı formada ictimaiyyətə təqdim edildiyini göstərin:	98a. Onlayn ☒ 98b. Kağız nüsxələrdə 98c. Hər ikisi		https://www.taxes.gov.az/az/page/elektron-xidmetler https://www.taxes.gov.az/az/page/sorgular-ve-teklifler
99. Vergi administrasiyasının dəyərlərinin, prinsiplərinin və tələblərinin milli və ya beynəlxalq etika və dürüstlük qanunvericiliyinə/ekvivalent qaydalarına əsaslandığı və ya onlara yaxından uyğunlaşdırıldığı etik və peşəkar davranış kodeksi varmı? (B/X)	Bəli ☒		https://www.taxes.gov.az/az/page/etik-davranis-qaydalari
100. Vergi administrasiyası ilə münasibətlərdə icmanın təhlükəsizliyini təmin edən müstəqil və qərəzsiz istintaq orqanları mövcuddur mu? Bütün uyğun variantları seçin. (B/X)	100a. Vergi ombudsmanı və ya ona bərabər tutulan orqan (məsələn, vergi ödəyicisinin vəkili) vergi ödəyicilərinin vergi administrasiyasından aldıkları xidmət və rəftarla bağlı həll edilməmiş şikayətlərini araşdırır. ☒ 100b. Korrupsiyaya qarşı mübarizə agentliyi vergi administrasiyasının korrupsiyaya qarşı mübarizə siyasətinə nəzarət edir və vergi məmurlarının iddia edilən korrupsiya əməllərini araşdırır. ☒ 100c. Digər (Bəli olduğu təqdirdə, aydınlaşdırın)		https://www.taxes.gov.az/az/page/vergi-ombudsmani-haqqinda-esasname
101. Vergi orqanında işçilərin gender tərkibi haqqında məlumat	Bəli ☒		https://www.taxes.gov.az/az/page/insan-resurslari

ictimaiyyətə açıqlanırmı? (B/X)			
102. 101-ci sualın cavabı Bəli olduğu təqdirdə, Vergi orqanında ümumi ştat vahidlərinin neçə faizini qadınlar təşkil edir? (qiymətləndirilməyib)			https://www.taxes.gov.az/az/page/insan-resurslari
103. Vergi orqanında yüksək vəzifəli şəxslərin gender tərkibi haqqında məlumat ictimaiyyətə açıqlanırmı? (B/X)	Bəli 		https://www.taxes.gov.az/az/page/insan-resurslari
104. 103-cü sualın cavabı Bəli olduğu təqdirdə, Vergi orqanında rəhbər vəzifələrdə çalışan qadınların neçə faizini təşkil edir? (qiymətləndirilməyib)			
105. Hazırlanması, təqdim edilməsi, ödənilməsi üçün ümumi vaxt: Maliyyə ilində bu müəssisə üçün bütün vergilərin (mənfəət vergiləri, əmək vergiləri, ƏDV, Mallar və Xidmətlər Vergisi və ya satış vergiləri) hazırlanması, təqdim edilməsi və ödənilməsi üçün tələb olunan ümumi illik saat sayı nə qədər olmuşdur? [Son tam maliyyə ilini daxil edin]	91 saat		
106. Hazırlanması, təqdim edilməsi, ödənilməsi üçün ümumi vaxt: Maliyyə ilində bu müəssisə üçün bütün vergilərin (mənfəət vergiləri, əmək vergiləri, ƏDV, Mallar və Xidmətlər Vergisi və ya satış vergiləri) hazırlanması, təqdim edilməsi və ödənilməsi üçün tələb olunan ayda orta saatların sayı nə qədər olmuşdur? [Son tam maliyyə ilini daxil edin]	7,6 saat		
107. Elektron ərizə verən şirkətlərin faizi: Maliyyə ilində [Son tam maliyyə ilini daxil edin], bu müəssisə vergilərini elektron şəkildə təqdim edibmi?	99%		
108. Vergiləri elektron şəkildə ödəyən firmaların faizi: Maliyyə ilində	90%-dən çox		

[Son tam maliyyə ilini daxil edin], bu müəssisə vergilərini elektron şəkildə ödəyibmi?			
109. Yoxlamanı başa çatdırmaq üçün lazım olan ümumi vaxt: Yoxlayıcılar ilk qarşılıqlı əlaqə və yekun audit hesabatının qəbul edilməsi arasında neçə həftə keçdi?	Vergi Məcəlləsinin 38.2 maddəsinə əsasən, vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq həyata keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.		
110. Təcrübədə ƏDV-nin geri qaytarılması: Son üç ildə bu müəssisə ƏDV-nin nağd şəkildə qaytarılması üçün müraciət edibmi? (qiymətləndirilməyib)	Bəli 		
111. Təcrübədə ƏDV-nin geri qaytarılması: 110-cu sualın cavabı Xeyr olduğu təqdirdə, bu müəssisənin ƏDV-nin nağd pulunun qaytarılması üçün müraciət etməməsinin əsas səbəbi nə idi?	111a. ƏDV-nin nağd pulunun geri qaytarılması çox uzun müddət alır 111b. ƏDV-nin nağd pulunun qaytarılması üçün müraciət çox mürəkkəbdir 111c. Müəssisənin ƏDV-nin nağd şəkildə qaytarılması üçün müraciət etməsinə ehtiyac yox idi		
112. Təcrübədə ƏDV-nin geri qaytarılmasının əldə edilməsi: 110-cu sualın cavabı Bəli olduğu təqdirdə, ən son ƏDV-nin nağd şəkildə geri qaytarılmasına istinadla, müəssisə ərizəni təqdim etdiyi vaxtdan geri qaytarılana qədər neçə həftə çəkib?	Hesabat dövründə vergi tutulan dövrüyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. 179.2. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və	Vergi Məcəlləsinin 179.1 və 179.2 maddələri	Vahid vergi şurası https://www.taxes.gov.az/az/page/muracieter-barede-melumat

	gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq (təxminən 17 həftə) qaytarılır.		
113. Mənfəət vergiləri üçün effektiv vergi dərəcəsi (EVD): Maliyyə ili üçün [Son tam maliyyə ilini daxil edin] ümumi illik ümumi mənfəətin payı kimi illik gəlirə əsaslanan vergilərin dəyəri nə qədər idi? Hər hansı vergi güzəştləri və ya ayırmaları istisna edin. <i>Qeyd: Əgər vergilər hələ ödənilməyibsə, gözlənilən vergi ödənişlərini daxil edin</i>	18,6%		
a. Əmək haqqı, maaş, mükafatlar, sosial sığorta ödənişləri daxil olmaqla, ümumi illik əmək dəyəri	9122,6 mln. ABŞ dolları		
b. Tutulmuş işçi vergiləri istisna olmaqla, sosial sığorta ödənişləri və məşğulluğa əsaslanan vergilərin ümumi illik xərcləri	2039,3 mln. ABŞ dolları		
114. Təcrübədə, vergi yoxlamasının qiymətləndirilməsi ilə bağlı şikayətə onun verildiyi vaxtdan qərar qəbul edilənədək [şirkətə müstəqil baxılma mexanizmi / 80-ci sualda seçilmiş cavab] nəzərdən keçirmək adətən nə qədər vaxt aparır? Nəzərə alın ki, sözügedən müddətə vergi yoxlaması və ya vergi yoxlaması vaxtı daxil edilmir.	30 gün, İnzibati icraatın mühüm hallarını müəyyən etmək üçün inzibati icraatın müddəti iki dəfə 30 gün müddətinə uzadıla bilər.	“İnzibati icraat haqqında” qanuna (19.12.2006-cı il tarixdə qüvvəyə minmişdir) uyğun olaraq	https://www.e-qanun.az/framework/11254)